


Hamlet İSAXANLI

ÖMƏR XƏYYAMIN RÜBAİLƏRİ AZƏRBAYCAN TÜRKCƏSİNDE



Ömər Xəyyam

Məşhur riyaziyyatçı, astronom, filosof və şair Ömər Xəyyam (1048-1131) zəmanəsində birinci növbədə riyaziyyat və nücum elmində qazandığı böyük uğurlara görə tanınmış və qiymətləndirilmişdi. Cəbr elminin atası hesab olunan Mühəmməd əl-Xərazmi 9-cu əsrin birinci yarısında kvadrat tənliklər nəzəriyyəsini yaratmışdı, kub tənliklərin həlli isə Ömər Xəyyama nəsib oldu. Ö.Xəyyam həmçinin Euklidin paralellik postulatının təhlili ilə qeyri-Euklid həndəsəsinə öz töhfəsini verdi. Kəhən İran günəş təqviminin islahatını həyata keçirən qrupa da Xəyyam başçılıq edirdi; həmin təqvim bu gün istifadə etdiyimiz Qriqorian təqvimindən daha dəqikdir.

Lakin M.əl-Xərazmidən və digər bir çox şərq alımlarından, o cümlədən riyaziyyat və

astronomiyada Xəyyamın əldə etdiyi mühüm nəticələri daha da gücləndirən Nəsimiaddin Tüsidi (1201-1274) fərqli olaraq, Ö.Xəyyamın əsərləri Avropada vaxtında tanınmadı və bu səbəbdən riyaziyyat və astronomiyanın Avropadakı sıçrayışında birbaşa iştirak etmədi. Digər tərəfdən, Xəyyam da daxil olmaqla böyük şərqlilərin dəqiq elmlər sahəsindəki ideyaları və qazandıqları böyük uğurlar 19-cu əsrin ortalarına kimi Avropa alımları tərəfindən yenidən açılacaqdı.

Orta əsrlər Şərqində şair Ö.Xəyyamın adı Firdovsi, Nizami, Sədi, Ə.Cami, Hafiz, Cəlaləddin Rumi, Ə.Nəvai, M.Füzuli kimi nəhənglərin sırasında tutulurdumu? Bir şey yaxşı məlumdur: Xəyyam Qərbədə ingilisdilli böyük şairlərdən daha çox tanındı, hətta ofsanələşdi. Nəticədə Şərq öz şairini yenidən öyrənməyə məcbur oldu və yəqin etdi ki, Ö.Xəyyam böyük alim olmaqla yanaşı, bəlağətli təriflərdən uzaq dayanan böyük şairdir, öz xoyal dünyasından, gerçək həyat barədə düşüncələrindən və təfəkkür gücündən qaynaqlanan dərin mənalı zərif rübai'lər müəllifidir.

1818-ci ildə Avstriya diplomi və şorqşunası Joseph von Hammer "Persiya bədii ədəbiyyat tarixi" (*Geschichte der schönen Redekunste - Persien*) əsərində farsdilli poeziyanın yeddi ulduzunu müəyyən etmişdi - Firdovsi, Ənvəri, Nizami, Cəlaləddin Rumi, Sədi, Hafiz, Cami. Bu, Avropada şərq poeziyası haqqında kifayət dərəcədə olmasa da, hər halda xeyli ümumi məlumat verən və

tərcümələrlə zəngin olan ilk əsər idi. "Qərb-Şərq Divanı"nı (*West-Östlicher Divan*) yazarkən J.W von Goethe'nin şərqi poeziyası və folkloru haqqında əsas məlumat qaynağı H.F. von Diez və J. von Hammer'in tərcümələrindən ibarət idi.

Maraqlıdır ki, J. von Hammer bu kitabında Ömər Xəyyam haqqında da məlumat vermiş, onun 25 rübaşını almancaya tərcümə etmişdi. J. von Hammer Ö. Xəyyami bir qədər sxematik şəkildə belə təqdim etmişdi: "azadfikirli və dini ələ salan, bu baxımdan fars poeziyasının Voltair'i (Volteri) adlanı bilər". Lakin bu tərcümə və məlumat Xəyyami Avropa və Amerikada tanıda bilmədi. (*Bu giriş sözümüzdə "Hamlet İsaxanlı. Poetik tərcümə. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı*" əsərindən bəzi iqtibaslar edirik).

Xəyyamin bəxti 1859-cu ildə açılacaqdı. Edward Fitzgerald (1809-1883) ingiliscəyə tərcümə etdiyi 75 rübəini kitab şəklində tərcüməçinin adını göstərmədən anonim çap etdirdi. Kitab əvvəlcə diqqəti cəlb edə bilməmişdi, iki ilə yaxın heç kimi maraqlandırmadı, kitabın qiyməti bir şillinqdən bir pensə endi... və birdən sanki hamı ayıldı... Rübailər ildirim sürəti ilə yayılmağa başladı. (1929-cu ildə kitabın birinci nəşrindən qalan bir nüsxəsi Birləşmiş Ştatlarda səkkiz min dollara satılmışdı!)

Tərcümənin E. Fitzgerald'a məxsus olduğu rübailərin yalnız 1875-ci il nəşrində qeyd edilmişdi; bu zaman rübailərin sayı 101 olmuşdu. E. Fitzgerald tərcümədə çox böyük sərbəstliyə yol vermiş, özü demişkən, "rübailəri bir-birinə qatmış, bəzi şeylər itmiş"di. Lakin o, Xəyyamın ruhunu tutmuş, gözəl imitasiya məharəti ilə oxucunu valeh edə bilmışdi. Onun əsas məqsədi Xəyyamın ideyalar dünyasını ingilis oxucusuna açmaq,




Joseph von Hammer

Xəyyamin həyat fəlsəfəsini, qəm və nəşəsini ingiliscə ifa etmək idi. Fitzgerald tərcümədə əsas ideya və məzmunu saxlamaqla şair fantaziyasına yer verib bədii gözəllik yaratmağa nail olmuşdu. Onun müasirləri fransız tərcüməçiləri isə "fransız cəmiyyətinin dəyərlərinə uyğun gəlməyən" Xəyyamı dəyişdirib "tərbiyəli" fransiza döndərmək istəmişdilər.

1900-cü illərə yaxın ingilisdilli ölkələrdə Fitzgerald'ın ifasında Xəyyamın (Ömər Xəyyam, yoxsa Fitzgerald Xəyyam?!?) rübailəri ağlaşığmaz populyarlıq qazanmış, bir mania (*Omar cult*) halına gəlmişdi.

Xəyyamın rübailərində azadfikrliliyin həddini aşlığı qənaətində olan və ciddi narazılığını və narahatlığını bildirən ingilis-amerikan oxocular da az deyildi. Bununla belə, protestant keşif və şair John White Chadwick'in (1840-1904) dindarları sakitləşdirmək üçün "Old and New" jurnalı vasitəsilə oxuculara müraciəti bir daha



Edward Fitzgerald

"Rübailər"in qeyri-adi cazibəsindən xəbər verir: "Kimsə Ekklesiastın kitabını "bütün qəmli kitabların ən qəmlisi" adlandırmışdı. O, Ömər Xəyyamı oxumayıb. Bu şeirlər "Ekklesiast"dan qat-qat qəmlidir. Birinci ona görə ki, onlar daha xoşahənglidir, ikinci ona görə ki, onlarda daha çox ümidsizlik var; və bir də ona görə ki, onlardakı sözlərin arxasında biz daha nəcib ruhun dayandığını hiss edirik".

Bu tərcümə böyük riyaziyyatçı və astronom Ö.Xəyyami bütün dünyada, o cümlədən Şərqdə, öz vətəni İranda böyük şair kimi yenidən tanıtdı. Tərcümənin uğuru qeyri-adi və gözlənilməz dərəcədə yüksək idi, şeirlər başgicəlləndirici bir dünya şöhrəti qazanmış, ingilisdilli ədəbiyyat tarixində özünə klassik əsər kimi yer qazanmış, ən geniş dairələrdə oxunan və sevilən bir poemaya dönmüşdü. 1863-cü ildə Jhon Raskin kimliyi hələ məlum olmayan tərcüməçiyə ünvanladığı məktubunda yazırı: "zənn edirəm ki, bu günə qədər heç vaxt bu poema kimi böyük, parlaq bir şey oxumamışam".

Fitzgerald - Xəyyam triumfu ədəbi Xəyyamşünaslığın da əsasını qoydu! Xəyyam rübailorinin əslini axtarmaq - bu, yüz ildən artıq davam edən cəlbedici elmi mövzu oldu. Cavablar da rəngarəng idi - Xəyyam "şair olmayıb, rübai yazmayıb", "30-40 və ya ən çoxu 70-80 rübai onun özünə məxsusdur", "1000-2000 arasında rübailəri olub" və s. Bunu islam tarixində səhih hədislərin axtarışına bənzətmək olar. Hal-hazırda tədqiqatçıların böyük qismi deyəsən 200 və 400 arasında rəqəmlər üzərində dayanıblar.

Ömər Xəyyam - *Edward Fitzgerald* əhvalatı istər-istəməz yadımıza Azərbaycan şairi Mirzə Şəfi Vazehin *Friedrich Bodenstedt*'lə bağlı macəralarını xatırladır.

Sərqi öyrənmək üçün Tiflisdə Mirzə Şəfi Vazehdən (1794-1852) dərs alan alman şairi və tərcüməçisi *Friedrich Bodenstedt* onun şeirlərini almancaya çevirib 1851-ci ildə "*Die Lieder des Mirza - Schaffy*" ("Mirzə Şəfi nəğmələri") adı ilə nəşr etdi. Bu "Nəğmələr" qısa zamanda bütün Avropada məşhur oldu, almancadan bir çox dillərə, o cümlədən rusçaya tərcümə olundu, şeirlərinə musiqilər yazıldı. 1851-ci ildən 1873-cü ilə qədər "Nəğmələr" alman dilində 47(!) dəfə nəşr olundu. Bu qədər qeyri-adi marağının gözləməyən *F.Bodenstedt* 1874-cü ildə nəşr olunan yeni kitabında "Nəğmələr"in əsl müəllifinin Mirzə Şəfi deyil, özü, yəni *Bodenstedt* olduğunu bəyan etdi. 1922-ci ilə kimi "Nəğmələr"in almanca nəşrlərinin sayı 169-a (!) çatdı.

Mirzə Şəfinin orijinal şeirləri tapıldıldan sonra məlum oldu ki, *F.Bodenstedt* tərcümədə qətiyyən dəqiq olmağa çalışmadı, həmçinin tərcümədə digər şərq şairlərinin şeirlərindən də istifadə etmişdir.

Hər halda *F.Bodenstedt* öz tərcüməsi ilə Mirzə Şəfinin əsərlərinin, tərcümədə olsa da,



qorunub saxlanması, tanınması və şöhrətlənməsinə səbəb oldu. Mirzə Şəfinin şəxsiyyəti və yaradıcılığının 20-ci əsrд tədqiqatçıların diqqətini cəlb etməsinin əsas səbəbi də məhz Bodenstedt'in tərcüməsi, daha doğrusu, bu tərcümənin Avropa və Rusiyada geniş yayılması olmuşdu.

Beləliklə, Mirzə Şəfi 1851-ci ildə almanca, Xəyyam 1859-cu ildə ingiliscə dünyaya açıldılar. Uğur qazanacağına şübhə edən tərcüməçi - E. Fitzgerald yalnız 1875-ci ildə, tərcümə layiqincə qiymətləndirildikdən sonra, tərcümənin ona məxsus olduğunu elan etdi (onu dünyada tanıdan da öz çoxsaylı əsərləri deyil, Xəyyami tərcümə etməsi oldu). F. Bodenstedt isə ondan bir il əvvəl Mirzə Şəfi nəğmələrinin qeyri-adi populyarlığını görüb... özünü Mirzə Şəfi, yəni tərcüməçi deyil, müəllif elan etdi. Bu tərcüməyə qədər Avropada Mirzə Şəfinin adını heç kəs eşitməmişdi, əslində onun öz vətəni Azərbaycanda da geniş şöhrəti yoxdu; bu, F. Bodenstedt'in özünü Mirzə Şəfi ilə eyniləşdirməsinə nəzəri imkan verirdi və o, şirnikdi - bu imkandan vaz keçəbilmədi...

Xəyyamin rübai'ləri və Firdovsi, Sədi, Hafiz kimi digər böyük fars şairlərinin əsərləri sovet dövründən əvvəl hərdən-hərdən Azərbaycan türkcəsinə tərcümə edilirdi. Xəyyamin poetik irlisinin azərbaycancaya çevriləşməsinə sistemli şəkildə yanaşan ilk tərcüməçi Mikayıł Müşfiq olub. O, qısa zamanda Xəyyamin 186 rübaşını Azərbaycan oxucusuna təqdim edə bildi. Bu, Müşfiqin şairlik istedadı və tərcüməçilik məharətini nümayiş etdirən ən gözəl nümunələrdən biri kimi qiymətləndirilə bilər. Tərcümədə bəzən arxaik və ya dilimizdə rast gəlinməyən fars kəlmələri də işlənilib (bir qismi qafiyəni saxlamaq naminə). Daha aydın ifadələrə ehtiyac duyulduğu və ahəngin qırıldığı yerlər də var. Lakin bütün bunlar tərcümənin



Mirzə Şəfi Vazeh

ümmülikdə gözəlliyyinə xələl göturmır. Bu kiçik xətalar da vaxt çatışmazlığı ilə izah oluna bilər, öz tərcüməsi üzərinə qayıtmak, onu təkmilləşdirmək qismət olmadı böyük şairimizə.

Xəyyam rübai'lerinin azərbaycancaya ikinci geniş tərcüməsi Mir Mehdi Seyidzadəyə məxsusdur. Rübai janrını yaxşı duyan şair öz işinə məsuliyyətlə yanaşmış, Azərbaycan oxucusuna daha çox - 360 rübaini sevdirməyi bacarmışdı.

Görkəmli ədəbiyyatşunas Əkrəm Cəfər də Xəyyam yaradıcılığı ilə yaxından maraqlanmış, onun 392 rübaşını dilimizə çevirmişdir. Tərcüməçi qeyd edir ki, o, "orijinalın öz vəznini (rübai vəznini) saxlamağa çalışmışdır". Xəyyamin rübai'lerini dilimizə qismən çevirən başqa tərcüməçilər də var və gələcəkdə də olacaq - həyat, ölüm, dünya, nəşə və qəmin çulğasıdır bu poetik gözəlliyi hər nəsil yenidən duymağa, anlamağa çalışacaq.

**Mikayıl Müşfiq**

Azərbaycan oxucusu Xəyyam rübaiları ilə daha bir dəfə tanış olmaq imkanı qazanmaqdadır - doktor Memari cənubdan səsimizə səs verib - Ərdəbil ləhcəsinə osas götürərək Xəyyamın 119 rübaşını dilimizə çevirmişdir. İranda azərbaycandilli ədəbiyyat bir tərcəfdən ədəbi dilin formalaşması, digər yandan isə yerli ləhcələrdən gen-bol istifadə edilməsi yolundadır. Bu tərcümə dil etibarı ilə iki xüsusiyyətə malikdir - fars dilinin təsiri böyükür və yerli ləhcə aparıcıdır; vəzncə isə Ə.Cəfərin tərcüməsi ilə səsləşir. Güman edirəm ki, doktor Memarinin tərcüməsi poeziya həvəskarları ilə yanaşı dilçi və ədəbiyyatçılarımızı da maraqlandıracaq, onları təhlil və müzakirəyə dəvət edəcək.

Sonda, müqayisə üçün, Xəyyamın bir neçə rübaşını, adını çəkdiyimiz dörd tərcüməçinin hər birinin ifasında, oxuculara təqdim etmək istəyirəm.

**Cam tutan Bəhramın qəsrində, budur
Ahu balalayıb, tülkü qorunur.**

Kəməndlə gur tutan qoca Bəhramı
Yaman qabaqlayıb, tora saldı kur.

(M.Müşfiq)

O saraylarda ki, mey içmiş Bəhram,
Orda ceyran doğur, tülkü var müdam.
Kəməndlə gur tutan Bəhram gör indi
Gorda yatıb necə olmuşdur aram.

(M.Seyidzadə)

O qəsrə ki verərdilər Bəhrama cam,
Ahuya olub doğum yeri, aslana dam.
Bəhram ki, ömr boyunca gur ovlardı,
Gördün necə birdən gora girdi Bəhram.

(Ə.Cəfər)

Ol qəsri ki, Cəmşid o gün cam tutub,
Ceyran doğub orda tülki aram dutub.
Bəhram ki, qur edərdi ömründə şikar,
Gördün necə qur axirdə Bəhram dutub?

(Memari)

Burada söz oyunu, omonim çalarları mühümdür: "qur" farsca həm "gur" - vəhşi ov heyvanı, həm də "gor" - qəbir, məzar mənasını verir. Yəni özü gur tutan Bəhram gordadır, gor onu tutub. Əfsanəyə görə, Bəhram Gur (ləqəb də söz oyununun gizlin iştirakçısıdır) ov etdiyi vaxt ölüb...

Bu iki mənəni Müşfiq iki müxtəlif yazılışda, həm də ikincini farsi şəkildə, Dr. Memari eyni yazılışda və farsi şəkildə, M.Seyidzadə və Ə.Cəfər isə "gur-gor" kimi daha anlaşılan şəkildə ifadə ediblər. Bu halda Azərbaycan türkçəsinin fars dili ilə leksik yaxınlığı köməyə gəlib. Üstəlik M.Seyidzadə "gor" sözünü də işə salaraq söz oyununu gücləndirməyə çalışıb, Ə.Cəfər və Dr. Memari bu yerdə "gördün" ifadəsini işlədiblər. Gözəçarpan bəzi kiçik fərqlər (Cəmşid-Bəhram, tülkü-aslan) tərcüməçilərin müxtəlif əlyazmalardan istifadə etməsi ilə izah oluna bilər (kanonik mətn yoxdur). Təbii ki,

ingiliscəyə tərcümədə bu rübaini *E.Fitzgerald* söz oyununu saxlamaqla verə bilməzdı, onun yeganə yolu mənəni fərqli şəkildə poetikləşdirmək idi:

**They say the Lion and the Lizard keep
The Courts where Jamshyd gloried
and drank deep:
And Bahram, that great Hunter-
the Wild Ass
Stamps o'er his Head,
and he lies fast asleep.**

Bu tərcümədə mənaya sadıqlıq və yüksək şeiriyyət göz qabağındadır; əvvəllər Bəhram gur (vəhşi eşşək) ovlayardı, indi gur dırnağı ilə onun (Bəhramın) kəlləsini döyəcləyir, amma dərin yuxudan oyada bilmir...

**Dərgahına şahların üz qoyduğu,
Uca qəsrin qübbəsində bir qumru
Qanadını toplayaraq, çalaraq
Dayanmadan, gördüm deyir:**

**- Ku, ku, ku.
(M.Müsfiq)**

**O qəsr ki, göyə ciyin vururdu,
Şahlar dərgahında boyun bururdu,
Gördüm eyvanına qonmuş bir qumru,
Daima oxuyur: ku-ku-ku-ku-ku!**


(M.Seyidzadə)

**Bir qəsr ki göylərə çatırdı tavarı,
Şahlar əyilib öpərdilər dərgahını,
Gördük dağınıq qübbəsinə bir qumru
Qonmuş və deyir: hanı, hanı, hanı, hanı?**

(Ə.Cəfər)

**Ol qəsr ki, çərx ilə vurardı pohlu,
Şahlar qapısında çox vurardı zanu.
Gördün necə bir kongirədə faxtonı,
Əyləşmişdi oxurdu hey ki, ku ku.**

(Memari)



Mir Mehdi Seyidzadə

Dünyanın heç kimə, o cümlədən məğrur və qüdrətli şahlara da qalmayacağı yəqindir; bu, Xəyyamı ən çox məşğul edən fikirlərdən biridir. Bu rübaidə də gözəl söz oyunu var. "Kuku" sözünün farsca bir mənası qumrudur (quş), digər tərəfdən onun çıxardığı səs də "ku-ku" dur. Nəhayət, "ku" nun bir mənası da "hani" deməkdir. Kukunun (qumrunun) ku, ku səsi "hani, hani?" deməkdir, yəni hani bu göylərə çatan qəsrin əvvəlki əzəməti, hani o şahlar?

Bu halda tərcüməçi nə etsin? Çətin sualdır. Müşfiq və M.Seyidzadə orijinaldakı "ku, ku" Ə.Cəfər isə azərbaycanca "hani" kəlməsi əsasında qafilələnmə qurublar (axırıncı halda quşun çıxardığı səs effekti yox olur). Doktor Memari "ku, ku"nu saxlamaqla qafiyə və mətnə fars ağırlığı vermişdir. Bu rübainin tərcüməsində *E.Fitzgerald* da çətinlik çəkmış, taplığı ekvivalent ingilis qafiyələri onu qane etməmişdi.

**Deyirlər cənnət var, gözəl huri var,
Orda şorab arxi, bal'arxi axar.**

Doldur qədəhləri, gətir gərdişə,
Kim nağdı buraxıb, nisyə axtarar?
(M.Müşfiq)

Deyirlər var cənnət, var huri, gövsər,
Axacaq çay kimi şərab, süd, şəkər.
Onu yad etməkçin şərab ver, saqi!
Yüz min nisyə şeyə bircə nağd dəyər.
(M.Seyidzadə)


Derləki, behişt və onda kövsər suyu var,
Mey arxi var, həm ballı, şəkərli süd axar,
Bir cam ver onun xatırınə, ey saqi!
Min nisyədən isə bircə nəqd yaxşı olar.
(Ə.Cəfər)

Mən bilmirəm ol ki mənə bəxş etdi sirişt,
Etdi məni bir cəhənnəmi, ya əqli-beheşt.
Arxo, boto, meyo çal
oynamaq nəqdi mənim,
Olsun sənə mən bağışladım nisyə beheşt.
(Memari)

Xəyyamın müəyyən mövzu ətrafında cəmləşmiş rübai'ləri bəzən bir-birinə bənzəyir, biri o birindən az fərqlənir. Məsələn, daha bir rübaisində eyni fikir (nisyə, nağd, şərab, behişt) ifadə olunur, sadəcə "təbilin səsi uzaqdan xoş golir" ifadəsi əlavə olunur. Bu, ümumiyyətlə, Xəyyam rübai'rinin ağızda gəzməsi, kiçik variasiyalarının əmələ gəlməsi, sonrakı yazıyaköçürmə zamanı edilən əlavələr, başqa müəlliflərin oxşar rübai'ləri ilə bir araya düşməsi kimi səbəblər üzündəndir. Xəyyamın öz qələmindən çıxmış rübai'ların müəyyən edilməsi problemi də oxşar səbəblər üzündən yaranmış, ciddi uğurlara baxmayaraq tam həlli müşkül olan bir məsələyə çevrilmişdir.

Bu, "təbilin səsi..." versiyasına E. Fitzgerald'ın ifasında baxaq:

"How sweet is mortal Sovranty?" -
think some:
Others - "How blest the Paradise to come!"



Əkrəm Cəfər

Ah, take the Cash in hand and
waive the Rest;
Oh, the brave Music of
a distant Drum!

Göründüyü kimi, mahiyyət saxlanılmış
(take the Cash in hand and waive the Rest -
Nağdı əlində tut, nisyəni burax), zəruri olan
şair-tərcüməçi sərbəstliyi isə şeiriyətə xidmət
edib.

Dün kaşı bardağı daşlara çaldım,
Ondan bu feylimə bir cavab aldım:
- Düşün, səninçin də bir böylə gün var,
Mən də sənin kimi bir əqli-haldim.

(M.Müşfiq)

Bir kaşı kuzəni sər xoşluğumdan
Sındırıb buraxdım dünən çox nöqsan.
Kuzə dedi: - mən də sənin kimi ydim,
Mənim tək olarsan sən də bir zaman.

(M.Seyidzadə)

Axşam fəğfur səbunu çırpdım daşa mən,
Etdim bu ədəbsizliyi sərməstlikdən.
Onda mənə hal diliylə anlatdı səbu:
Mən sən tək idim, məntək olarsan həm sən.

(Ə.Cəfər)

Vurdum daşa çün dünən səbunu mən də,
Çox məstidim etdim özümü şərməndə.
Dilləndi mənə söz dedi ol cam şərab,
Mən çün sən idim, mən tək olarsan sən də.

(Memari)

Tərcümədə Müşfiq və M.Seyidzadə dilimizdə işlənən “bardaq” və “kuzə” sözlərindən, Ə. Cəfər və doktor Memari isə fars “səbu” sözündən istifadə ediblər. Birinci üç tərcüməçi kuzənin növünü də (kaşı, fəğfur) qeyd ediblər, doktor Memari cənubda işlənən “şərmən-də” (burada xəcalətli mənada) kəlməsindən də bəhrələnir.

Sözümüzün sonunda daha iki rübəinin tərcümələrini gətirək və Xəyyamı Azərbaycan türkcəsində oxumaq istəyənlərə geniş imkan yaratmış tərcüməçilərin hər birini minnətdarlıq hissi ilə bir daha yad edək.

Sirri gizlin fələk nə şivəbazdır!
Min Mahmud, min Ayaz öldürsə azdır.
Qayıtməq, yaşamaq yoxdur dübarə;
İç, saqi dilnəvəz, mey dilnəvəzdir!

(M.Müşfiq)

Bu fələk heç kəsə sərrini açmaz;
Öldürmiş minlərlə Mahmudla Ayaz:
Ömür bir dəfədir, gül rəngli mey iç,
Dünyadan gedənlər bir də qayıtmaz.

(M.Seyidzadə)

Bu çərx-i-fələk ki, heç kimə sərr açmaz,
Öldürmiş o minlər ilə Məhmud və Ayaz,
Mey iç ki, adam bircə dəfə ömr eləyir,
Getdinmi həyatdan, əbədi sindi bu saz.

(Ə.Cəfər)

Bu çərx ki, sərrin biri bilsin qoymaz,
Zülmilə qırıbdı çoxlu Məhmudu-Əyaz.
Hər kəs ki, gedib bu dəhridən gəlməyəcək,
Nuş eylə şərabı, tazədən ömr olmaz.

(Memari)

Və:

Göydə Pərvin adlı bir öküz varmış,
Yerin altında da biri durarmış,
Ibrət gözilə bax, aralarında
Bir ovuc saygısız eşşək yaşırmış.

(M.Müşfiq)

Göydə Pərvin adlı bir öküz yaşar,
Yer altında da bir başqa öküz var.
Bu iki öküzün arasındasə
Görər eşşəkləri aqıl adamlar.

(M.Seyidzadə)

Göylərdə deyirlər bir öküz var: Pərvin,
Bir başqa öküz də durmuş altında yerin.
Qalxın bu öküzlər arasında gəzişən
Eşşəklərə ağılnızla bir göz yetirin!

(Ə.Cəfər)

Var bir öküz asimanda Pərvin tanılar,
Bir ayrı öküz tapır yer altında qərar.
Bax bircə yəqinilə iki bu öküzün
Altında və üstündə bütün eşşək var.

(Memari)

